

MİRKAMIL AĞAMIROV



ŞUŞA
MUSİQİ MƏKTƏBİ


Mirkamil AĞAMIROV

7444
A34

ŞUŞA
MUSİQİ MƏKTƏBİ

AZ - 228068

228068.



“Şuşa” nəşriyyatı
Bakı - 2003


A 020 (2003)

Redaktoru VASİF QULİYEV

M. AĞAMIROV. **Şuşa musiqi məktəbi.** Bakı, "Şuşa" nəşriyyatı - 2003. 80 səhifə.

A ————— 051-(L-041)
051-020-(0136) 2003 Sifarişlə

© "Şuşa" nəşriyyatı
Bakı - 2003



Mirkamil Mirkalam oğlu Ağamirov 1955-ci ildə Şuşa şəhərində anadan olub. 1966-1971-ci illerdə Şuşa Musiqi Məktəbinin tar sinfində təhsil alıb. 1975-ci ildə Xankəndi Musiqi Texnikumunu, 1986-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1974-cü ildən Şuşa Musiqi Məktəbində müəllim, 1986-ci ildən həmin məktəbin tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır. Dövri mətbuatda tez-tez yazılarla çıxış edir. Əlinizdə tutduğunuz bu kitabda müəllifin işlədiyi məktəbin 70 illik şərəflə yolu işıqlandırılır.

"QAFQAZIN KONSERVATORİYASI"

"Şuşanın təmiz havası, buz bulaqları, əsrarəngiz mənzərələri onun musiqi beşiyi kimi formalaşmasında mühüm rol oynamışdır. Bu torpaq dünya musiqi mədəniyyəti xəzinəsinə professional Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyovu, professional Azərbaycan vokal sənətinin banisi, dahi müğənni Bülbülü bəxş etmiş, neçə-neçə görkəmli bəstəkar və müğənni, şair və yazıçı məhz bu torpağın suyunu içmiş, onun ab-havasından qidalanmışdır. Buna görə də Şuşa "Qafqazın konservatoriyası" adını almış, vokal məktəbi kimi bütün Yaxın və Orta Şərqdə məşhur olmuşdur. "İtaliya vokal məktəbi" Avropa musiqi mədəniyyəti tarixində hansı mövqeyi tutursa, "Şuşa vokal məktəbi" də Şərqi musiqi mədəniyyəti tarixində eyni mövqeyi tutur".

**Polad BÜLBÜLOĞLU,
Azərbaycan Respublikasının
mədəniyyət naziri**

YETMİŞ YAŞLI BİR MƏKTƏB VAR ŞUŞADA

“...Şuşa tekce özünün gözəl təbiəti ilə deyil, həmçinin yüksək, ahəngdar və poetik mədəniyyəti ilə də şöhrət qazanmışdır. Şuşanı əbəs yerə poeziya və musiqinin beşiyi adlandırmışlar. Demək olar ki, Azərbaycanın bütün məşhur oxuyanları və çalanları Şuşada doğulmuşlar”.

(S. Vurğun,
“Pravda” qəzeti,
23 may 1940-cı il)

Ölməz şairimiz Səməd Vurğunun “musiqimizin beşiyii” adlandırdığı Şuşada təbiət özü nəğmə piçildiyirdi, musiqi yaradırdı. Bahar və yay ayları səs-səsə verən quşların şaqraq cəh-cəhi təbiətin ürəkaçan simfoniyasına qarışır, ana laylası kimi şirin bir nəğməyə çevrilirdi. Şuşa Azərbaycan vokal sənəti



qalereyasına Cabbar Qaryağdioğlu, Keçəcioğlu Məhəmməd, Seyid Şuşinski, İslam Abdullayev, Xan Şuşinski, Bülbül kimi nadir istə'dadlar bəxş etmişdir. Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyovun sənət dünyasının ilk qığılçımları, həzin musiqi çalarları Şuşa təbietindən, Qarabağın ab-havasından qidalanmışdır. Yaxşı deyiblər ki, Şuşa musiqi sevən, nikbin təbietli xalqımızın, Azərbaycanın konservatoriyasıdır.

Şuşada musiqi məktəbinin yaradılması hələ XIX əsrin ortalarına təsadüf edir. O zaman burda qabaqcıl fikirli adamların tə'siri ilə çal-çağır dünyasının özünəməxsus dəstələri formalaşmağa başladı. Xarrat Qulu Məhəmməd oğlu (1823-1883) Şuşada musiqi məktəbi açdı. O, bu məktəbdə özü düzəltdiyi tütek, davula, dümbək və s. alətlərdə uşaqlara çalmاق öyrədirdi. Şuşanın görkəmli xanəndələri Cabbar Qaryağdioğlu, Hacı Hüsnü, Keçəcioğlu Məhəmməd, Əbdülbaqi (Bülbülcən), Məşədi İsi və bir sıra başqaları bu məktəbin yetirmələridir. Mək-



Sadiqcan

təbin tar sinfinde oxulanlardan Sadiqcan (Məşədi Sadiq Əsəd oğlu, 1846-1902) məşhur novator tarzən kimi tanınmışdır.

XIX əsrin 80-ci illərində musiqi və muğam aşığı olan Kor Xəlifə şəhərdə yeni musiqi məktəbi açmışdı. O, burda tələbələrə muğam oxumağı, tar və kamancı çalmayı öyrətdi. Kor Xəlifənin vəfatından sonra musiqi məktəbi də öz fəaliyyətini dayandırdı.

XIX əsrin doxsanıncı illərində Azərbaycanın görkəmli alimi, musiqi nəzəriyyəçisi, məşhur rəssam Mir Möhsün Nəvvabın (1833-1918) təşəbbüsü ilə yeni musiqi məktəbi təşkil edildi. Bu məktəbin tə'siri ilə musiqi ifaçılığı və vokal sənəti aləmində bir canlanma əmələ gəldi...




Kor Xəlifə



Mir Möhsün Nəvvab

XX əsrin əvvəllerində dağlar gözəli Şuşanın çıçəklənməsi elm, mədəniyyət və incəsənətin sür'ətli inkişafı üçün geniş imkanlar yarandı. Xoş avazı, gözəl səsi və bütün Şərqdə, Avropanın bir sıra ölkələrində böyük şöhrət qazanmış görkəmli sənətkarlarla yanaşı, gənclər arasında da nadir istə'dadlar yetişməyə başladı və Şuşada musiqi sənətinin inkişafı üçün daha güclü təkan oldu.



Bülbul

Beləliklə, 30-cu illərin əvvəllerində Azərbaycan vokal sənətinin banisi, görkəmli müğənni, həmyerlimiz Bülbülün təşəbbüsü ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 10 oktyabr 1932-ci il tarixli qərarına¹ əsasən rəsmi olaraq Şuşa Musiqi Məktəbi yaradıldı (bu, həm də Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi idi). Məktəbə rəhbərlik Həsənov familyalı bir şəxsə tapşırıldı. Məktəb Xan qızı Natəvanın evində fəaliyyətə başladı.

1. Azərbaycan Respublikası Dövlət Arxivisi f. 57, siyahı 1, saxlama vahidi 959, vərəqə 34-36.


Şuşa Musiqi Məktəbinin açılması təbiətən musiqiye bağlı olan şuşalı gənclərin və onların valideynlərinin böyük sevincinə səbəb oldu. Buna görə də məktəbə kütləvi axın başlandı. Şagirdlər böyük sə'ylə müxtəlif musiqi alətlərində çalmağın sırrını öyrənirdilər. Məktəbdə tar, kamança, fortepiano, skripka və vokal şö'bələri fəaliyyət göstərirdi. Musiqi məktəbi tez bir zamanda Şuşanın mədəniyyət və incəsənət mərkəzinə çevrildi.

1933-cü ildə məktəbə ilk direktor Həmzə Əliyev tə'yin olunur. O, məşhur skripkaçı, Azərbaycan Respublikasının xalq artisti, professor Azad Əliyevin atasıdır.

Həmzə Əliyev bir mahir tarzən kimi klassik sənətkarların ırsını layiqincə davam etdirmiş, milli musiqiçi kadrların formalaşmasına böyük qayğı göstərmişdir. İfaçılıq sənətinin inkişafında istedadlı tarzən, mahir təşkilatçı və həssas pedaqqoq kimi tanınan Həmzə Əliyev Şuşa Musiqi Məktəbinin direktoru vəzifəsində işlədiyi müddət ərzində Şuşada da musiqi sənətinin inkişafı ilə bağlı çox işlər görmüşdü. O, respublikanın məşhur və bacarıqlı musiqi müəllimlərini məktəbə də'vet etmiş, özünün rəhbərliyi, müəllim və şagirdlərin iştirakı ilə tez-tez maraqlı konsertlər təşkil etmişdir. Respublikanın bir neçə görkəmli musiqi müəllimi, o cümlədən, bəstəkar Qənbər Hüseynli, əməkdar müəllim Fatma Zeynalova, Saleh Əbdürəhimov, Nikolay və Polina Sergeyevlər, Lətif Əliyev, Aleksey Raxmanov, Zoya Vla-



Həmzə Əliyev



Qənbər Hüseynli

dimirovna və başqları Şuşa Musiqi Məktəbində dərs demişlər.

O dövrün məşhur tarzəni Rəsul Əsədov gənc nəslə tar çalmağın sırrını böyük həvəslə öyrədirdi. Hər iki ayağının iflic olması ona yeriməyə imkan vermirdi. Lakin buna baxmayaraq, şagirdləri Rəsul müəllimi qucaqlarında məktəbə gətirir, o, dərslərini keçəndən sonra eyni qayda ilə evə aparırdılar. Bu, yenicə açılan bir məktəbdə müəllimlərin və şagirdlərin işə, dərsə neçə böyük bir məs'uliyyətlə yanaşmalarının parlaq təzahürüdür. İste'dadlı tarzən İsi Abbasov, İmran Şəfiyev, Aslan Qaraşarov (hər üçü Büyük Vətən müharibəsində qəhrəmanlıqla həlak



Rəsul Əsədov Süleyman Ələsgərovlə (bəstəkar) dərs zamanı. Şuşa, 1939.

olmuşlar), bəstəkar, Azərbaycanın xalq artisti, respublika Dövlət mükafatı laureatı, professor Süleyman Ələsgərov, respublikanın xalq artisti, sənətşünaslıq namizədi, professor Əşref Abbasov, istə'dadlı dirijorlar Kamal Məmmədov, Kamal Abbasov və başqaları onun ilk şagirdləri olmuşlar.

1982-ci ildə məktəbin 50 illik yubileyi ilə əlaqədar yazı hazırlayarkən məktəbin yetirmələri, sevimli bəstəkarlarımız Süleyman Ələsgərov və Əşref Abbasovla görüşüb söhbət etmişdim. "Şuşa" qəzetinin 1982-ci il 25 fevral tarixli nömrəsində dərc olunmuş məqaləmdəki həmin qeydləri bir daha möhtərəm oxucularımızın diqqətinə çatdırıram.

"... Süleyman Ələsgərovun dediklərindən:

- O illəri indi də yaxşı xatırlayıram. Şuşada musiqi məktəbinin açılması biz gəncləri hədsiz sevindirdi. Böyük həvəslə təhsil almağa başladıq. Məktəbimiz bir sıra görkəmli bəstəkarların, dirijor və musiqiçilərin, şair və yazıçıların diqqətini cəlb etmişdi. Görkəmli bəstəkar Renold Qliyer, məşhur tarzən Qurban Pirimov, görkəmli şair Mikayıl Müşfiq bu təhsil ocağının qonağı olmuşlar. O illərdən söhbət düşəndə həmyerlimiz, yaxın dostum, istə'dadlı tarzən, mərhum İsi Abbasovu minnətdarlıq hissi ilə xatırlayıram. O, həqiqətən, gözəl musiqiçi idi və məktəbi bitirdikdən sonra Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində təhsilini davam etdirmiş, 1939-cu ildə Şuşaya qayıdaraq bir müddət doğma məktəbdə müəllim işləmiş, 1940-1941-ci illər-



Süleyman Ələsgərov



Aslan Qaraşarov




İsi Abbasov

də isə direktor olmuşdur. 1938-ci ildə Moskvada Azərbaycan İncəsənəti ongünlüyü keçirilən zaman İ. Abbasov da nümayəndə hey'ətinin tərkibində olmuş, Ü. Hacıbəyovun "Koroğlu" operasının tamaşası zamanı orkestrdə tar partiyasını ifa etmişdir. Təəssüf ki, amansız müharibə qaynar təbiətli, gözəl iste'dada malik olan bu gənci aramızdan vaxtsız apardı...

Əşrəf Abbasovun dediklərindən:

- O illər indiki kimi yadimdadır. Süleyman, İsi və mən çox möhkəm dost idik. Demək olar ki, günümüz bir yerdə keçirdi. Musiqi məktəbində oxuduğumuz illər ömrümüzün ən gözəl çağları idi. Təəssüf ki, İsini çox tez itirdik. O, bu gün sağ olsayıdı, Azərbaycanın ən görkəmli musiqi xadimlərindən biri olacaqdı... Bu gün isə estafet sizdədir. Arzu edirəm ki, doğma Şuşa-



Əşrəf Abbasov

mızın musiqi şöhrətini öz iste'dadınızla daha uca zirvələrə qaldırasınız..."

İllər bir-birini əvəz etdi. Şuşa Musiqi Məktəbində təhsil alanların sorağı tezliklə respublikamızın hər tərəfinə yayıldı. Musiqi aləmində yeni ümidi verici addımlar atıldı.


"Komunist" qəzeti 1945-ci il 14 yanvar tarixli nömrəsində bu məktəbdən behs edən şəkil verilmişdir. Şəkilaltı yazıda oxuyuruq: "... Məktəb çoxlu gənc və iste'dadlı qüvvələr hazırlamışdır. Məktəbin vokalist şö'bəsində məlahətli səsə malik 25 nəfər gənc təhsil alır. Bunlardan altı nəfəri Bakıya gəlmişdir. Bunlar bir neçə gün burda qalacaq, Dövlət Konservatoriyası və musiqi məktəbləri ilə tanış olacaq, müsamirələrdə çıxış edəcəklər. Şəkilaltı: SSRİ xalq artisti Bülbü'l məktəbin şagirdləri İsa



Bülbü'l məktəbin şagirdləri Şəmil Məmmədovun, Tofiq və Şəfiq Abdullayevaların və İsa Rəhimovun səsini yoxlayarkən. Bakı, 1945.

Rəhimov, Şəmil Məmmədov, Tofiqə və Şəfiqə Abdullayevaların səsini yoxlayarkən" (qəzetdəki həmin şəkil hal-hazırda Bülbülün ev muzeyində saxlanılır).

Həmin müsabiqənin iştirakçısı, hal-hazırda məktəbimizin muğam-səs şö'bəsinin müəllimi İsa Rəhimov o günləri belə xatırlayır:



İsa Rəhimov

“Həmin günlər Bakıda gənc ifaçıların baxış müsabiqəsi keçirilirdi. Məktəbimizin direktoru Əlipaşa Daşdəmirov və səs müəllimimiz Abış Həsənovun rəhbərliyi ilə biz Bakıya gəldik. Əvvəlcə görkəmli müğənnimiz Bülbül bizim səsimizi yoxladı və öz tövsiyələrini verdi. Məhz onun qayğısı və obyektivliyi sayəsində müsabiqənin qalibi olduq. Filarmoniyada konserт verdik. Konsertdən sonra Bülbül bizimlə şəkil çəkdirdi və səsimizi yaxşı qorumağı tapşırıdı. Xüsusilə, mənim səsimin zil olduğunu görüb tapşırıdı ki, xanəndəlik sənəti ilə daha yaxşı məşğul olum. Biz onun tövsiyəsi ilə Azərbaycan Dövlət Konservatoriyasında və başqa yerlərdə daha bir neçə konsert verdik. Mən indi də həmin günləri xoş bir xatirə kimi unutmuram...

- Həmin günlər Bakıda gənc ifaçıların baxış müsabiqəsi keçirilirdi. Məktəbimizin direktoru Əlipaşa Daşdəmirov və səs müəllimimiz Abış Həsənovun rəhbərliyi ilə biz Bakıya gəldik. Əvvəlcə görkəmli müğənnimiz Bülbül bizim səsimizi yoxladı və öz tövsiyələrini verdi. Məhz onun qayğısı və obyektivliyi sayəsində müsabiqənin qalibi olduq. Filarmoniyada konserт verdik. Konsertdən sonra Bülbül bizimlə şəkil çəkdirdi və səsimizi yaxşı qorumağı tapşırıdı. Xüsusilə, mənim səsimin zil olduğunu görüb tapşırıdı ki, xanəndəlik sənəti ilə daha yaxşı məşğul olum. Biz onun tövsiyəsi ilə Azərbaycan Dövlət Konservatoriyasında və başqa yerlərdə daha bir neçə konsert verdik. Mən indi də həmin günləri xoş bir xatirə kimi unutmuram...

- 16 -

Sonrakı illərdə də bu təhsil ocağı öz fəaliyyətini yüksək səviyyədə davam etdirmiş, məktəbi yüzlərlə gənc bitirmiş və onlar respublikanın musiqi həyatında mühüm rol oynamışlar.

Ayri-ayrı illərdə məktəbin direktorları olmuş Həmzə Əliyev, İsi Abbasov, Əlipaşa Daşdəmirov, Məmməd Nəbiyev, Qaraş Hacıyev, Əlikram Hüseynov, Xuduş İsmayılov, Səid Hacıyev və Zöhrab Bayramovun məktəbin inkişafında müstəsna xidmətləri olmuşdur.

22.06.88



Səid Hacıyev

1958-1963-cü illərdə məktəbin direktoru olmuş, hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Musiqi Təhsili Üzrə Tədris Metodika Kabinetinin direktoru vəzifəsində çalışan, respublikanın əməkdar mədəniyyət işçisi Səid Hacıyev o illəri belə xatırlayır:

- Məktəbə direktor tə'yin olunanda mənim cəmi 20 yaşım var idi. La-



Zöhrab Bayramov

kin buna baxmayaraq, işə çox böyük həvəslə başladım. Axi mən özüm də bu məktəbin yetirməsi olmuşam. Mən əvvəlcə məktəbi istə'dadlı və bacarıqlı kadrlarla komplektləşdirməyə, musiqi alətləri ilə tə'min etməyə çalışdım. Tədrisin keyfiyyətini yaxşılaşdırmaq üçün Bakıdan görkəmli mütəxəssisləri köməklik göstərmək üçün məktəbə də'vət etdim. Onlardan Kövkəb xanım Səfərəliyeva, Adil Gəray, Orxan Orxanbəyli, Ulduz Hacıyev və başqaları dəfələrlə məktəbdə olmuş, pedaqoji kollektivə böyük köməklik göstəmişlər. Görkəmli xanəndə Qulu Əsgərov da məktəbin bir neçə dəfə qonağı olmuş və maraqlı konsert proqramları ilə çıxış etmişdir...

Təəssüf ki, mə'lum Qarabağ hadisələri məktəbimizi də yerindən-yurdundan elədi. 1992-ci ildən biz öz fəaliyyətimizi Bakıda davam etdiririk. Mədəniyyət naziri P. Bülbülloğlunun sərəncamı ilə 16 nömrəli musiqi məktəbinin binasında məskunlaşmışıq. Mən yeri gəlmışkən, bizə göstərdikləri köməkliyə və qayğıya görə həmin məktəbin direktor-




*Qulu Əsgərov və
Səid Hacıyev. Şuşa, 1960.*

ru Rə'na xanım Aslanovaya və məktəbin pedaqoji kollektivinə dərin təşəkkürümüzü və minnətdarlığımı bildirirəm.

Məktəbə 40 ilə yaxındır ki, gözəl ihsan, bacarıqlı mütəxəssis Oqtay Allahverdiyev rəhbərlik edir. Bu illər ərzində o öz bilik və bacarığını məktəbin daha böyük nailiyyətlər qazanmasına sərf etmişdir.

Oqtay Allahverdiyevin dedikləri:



Oqtay Allahverdiyev



*Rə'na Aslanova
Bakı şəhər 16 N-li musiqi məktəbinin direktoru*

- 1965-ci ildən bu məktəbdə direktor işləyirəm. Ötən illər ərzində məktəbi yüzlərlə şagird bitirmişdir. Onlar təhsillərini davam etdirərək respublikanın ayrı-ayrı musiqi məktəblərində çalışırlar. Hal-hazırda məktəbimizdə 300-ə yaxın şagird təhsil alır. Onların musiqi - estetik tərbiyəsi ilə 60 nəfərlik pedaqoji kollektivimiz məşğul olur. Onların demək olar ki, hamısı öz məktəbimizin yetirmələri-

dir. Biz bu gün məktəbimizə göstərdikləri qayğıya görə mədəniyyət naziri P. Bülbüloğluna, mədəniyyət nazirliyinin bütün əməkdaşlarına, Şuşa rayon İcra Hakimiyyətinin başçısı N. Bəhmənova, onun müavini E. Ələkbərova və mədəniyyət şöbəsinin müdürü Z. Abbasova kollektivimiz adından öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Biz məhz onların köməkləyi sayəsində çətinliklə də olsa, fəaliyyətimizi davam etdirə bilirik. Lakin yerimizin darisqal olması və məktəbin şusalıların əsasən məskunlaşdıqları Yeni Yasamal massivində uzaqda yerləşməsi işimizi günün tələbləri səviyyəsində qurmağa imkan vermir. Müəllimlərimiz şagirdlərlə əsasən məskunlaşdıqları yerdə və əlavə evlərdə məşğul olurlar. Bu isə tədrisin keyfiyyətinə mənfi tə'sir göstərir. Mən əlaqədar təşkilatlardan xahiş edərdim ki, imkan daxilində Yeni Yasamalda məktəbimiz üçün yer ayrılmamasına köməklək göstərsinlər...



Zahid Abbasov

Zahid Abbasov, Şuşa rayon Mədəniyyət şöbəsinin müdürü:

- Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qayasına, ab-havasına hopmuşdur. Belə şəhərlərə Avstriyanın Vyana, İtaliyanın Neapol və Azərbayca-

nın Şuşa şəhərini misal göstərmək olar. Bu gün 70 illik yubileyini böyük təntənə ilə qeyd etdiyimiz Şuşa Musiqi Məktəbinin də Azərbaycanın musiqi mədəniyyəti tarixində müstəsna xidmətləri olmuşdur. Ona görə də bu yubiley təkcə məktəbin pedaqoji kollektivi üçün əlamətdar deyil, həm də rayonumuzun mədəni həyatında mühüm hadisədir, hamımızın bayramıdır. Bu münasibətlə musiqi məktəbinin rəhbərliyini, pedaqoji kollektivini və şagirdlərini rayonuzun çoxsaylı, mədəniyyət işçiləri adından səmimi qəlbdən təbrik edir, onlara bu nəcib və şərəfli işlərində daha böyük uğurlar, nailiyyətlər arzulayıram...

Bəli, çətin şəraitdə işləsək də, şagirdlərimiz bu gün də məktəbə böyük arzu, istək və həvəslə gəlirlər. Günlər, aylar ötdükcə şagirdlərin musiqi duymuda öz axarına, məcrasına düşür. 7 səsin düzümü, 7 səsin ahəngi musiqiyə çevrilib, ürəklərə axır. Hər birinin də öz sevimli musiqi aleti var: piano, tar, kamancə, qarmon və s. Onlar hələ öyrənirlər. Ü. Hacıbəyov, Q. Qarayev, F. Əmirov, S. Ələsgərov, Ə. Abbasov, T. Quliyev, V. Adığözəlov, eləcə də Bax, Beethoven, Qlinka, Motsart, Şopen, Çaykovski, Şostakoviç və onlarla digər klassik, müasir dahi bəstəkarların fikirlərini, hissələrini, düşüncələrini dərk etməye çalışırlar. Əksəriyyəti də “ə’la” və “yaxşı” qiyamətlərlə oxuyur.

Məktəbimizdə tez-tez maraqlı tədbirlər keçirilir. Burda bayram şənlilikləri, musiqi məktəbləri kollektivləri ilə görüşlər, həmçinin şagirdlərin valideynlər


qarşısında çıkışları təşkil edilir. Mədəniyyət nazirliyinin keçirdiyi respublika müsabiqələrində və festivallarında məktəbimizin şagirdləri müvəffəqiyyətlə iştirak edirlər.

Şagirdlərin musiqi duyumunu cilalamaq, fantaziyasını təkmilləşdirmək üçün pedaqoji kollektivimiz əlindən gələni əsirgəmir. Bu işdə müəllimlərdən Mahirə Hüseynova, Tünzalə Əliyeva, Vətən Həsənov, Nadir Abbasov, İsa Rəhimov, Səkinə Yusifova, İntiqam Abbasov, Həqiqət Ələsgərova, Səidə Əhmədova və başqalarının əməyi xüsusilə böyükdür.



Səkinə Yusifova Vüsalə Süleymanlı ilə dərs zamanı.
Bakı, 2002.

Mədəniyyət nazirinin razılığı ilə bu ilin noyabr ayında məktəbimizin 70 illik yubileyi təntənə ilə qeyd olunacaq. Buna görə biz hörmətli nazirimiz



İntiqam Abbasov Hümmət Məcnunova dərs keçərkən.
Bakı, 2003.



Elşənxan Zeynalov Pərviz Quliyevlə dərs zamanı. Bakı, 2003.

Polad müəllimə dərin hörmət və böyük ehtiramla təşəkkürümüzü bildirir və kollektivimizin bir neçə təklifinin nəzərə alınmasını xahiş edirik.



Niyazi

bərpa edilsin və eyni zamanda məktəb Bülbülin təşəbbüsü ilə açıldığı üçün ona görkəmli müğənnimizin adı verilsin. (Bakıdakı 22 N-li musiqi məktəbi Niyazinin adını daşıyır).

Yeri gelmişkən, Şuşa Musiqi Məktəbinin yaradma tarixi ilə bağlı arxiv sənədlərinin əldə olunmasında bizə yaxından köməklik göstərdiyinə görə Azərbaycan Dövlət Arxivinin rəhbərliyinə, əməkdaşlarına və xüsusilə, şö'bə müdürü Sima xanımı öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Məktəbimiz yarandığı gündən, yə'ni, 1932-ci il-dən 1984-cü ilə kimi Şuşa Musiqi Məktəbi adlanırdı və Seyid Şuşinskinin adını daşıyırıldı. 1984-cü ildən isə məktəb Şuşa İncəsənət Məktəbi adlandırılıb və həzirdə Niyazinin adını daşıyır.

Yaxşı olardı ki, məktəbimizin Azərbaycanda açılan ilk uşaq musiqi məktəbi olduğu və bu baxımdan tarixi əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq onun tarixi adı (Şuşa Musiqi Məktəbi)

Bəli, 70 yaşlı Şuşa Musiqi Məktəbinin gözəl ənənləri var. Məktəbin müəllim və şagird kollektivi bu ənənləri ləyaqətlə davam etdirirlər. İllər bir-birini əvəz etdikcə onlar qədim Şuşanın musiqi şöhrətini daha da artıracaqlar. Gün o gün olsun ki, məktəbimizin gələcək yubileylərini öz doğma Şuşamızda qeyd edək.

**70 yaşlı bir məktəb var Şuşada,
Burda Üzeyirin nəfəsin duyдум.
Qönçə balaların incə qəlbində
Bülbülin, Seyidin həvəsin duyдум.**

**Adını daşısa dahi Bülbülin,
Yaşadarıq biz də adın Bülbülin,
Ruhu da şad olar daim Bülbülin,
Burda sənətkara hörməti gördüm.**

**Oqtay müəllim rəhbəridir məktəbin,
Müəllimləri örnəyidir məktəbin,
Şagirdləri şöhrətidir məktəbin,
Burda mən sənətə hörməti gördüm.**

**Arzum budur belə xoş gün, xoş ovqat
Doğma vətənimiz Şuşada olsun.
Bu gözəl arzuya qovuşmaq üçün
Ulu Tanrı özü bizə yar olsun!**



AZƏRBAYCAN RESPUBLİKASININ
MİLLİ ARXIV İDARƏSİ

AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT ARXİVİ

Şuşa şəhər Məsiqi Məktəbinin
Dekreteri

O. Allahverdiyeva

N. 12

ec. 03

370106, Bakı, Z. Bünyadov pr. 3

Tel.: 62-96-84

ARXİV ARAYIŞI

Sizin 23 aprel 2003-cü il tarixli 28 sayılı məktubunuza cavab olaraq bildirik ki, Şuşa Məsiqi Məktəbi Azərbaycan SSR Xalq Maarif Komissarlığının 10 oktyabr 1932-ci il tarixli qararı ilə Oktyabr İnqilabının 15-ci ildönümü orəsfəsində açılmışdır.

Əsas: AZDA

İşləməv. 1, sax. vah. 959, var. 34-36



F. T. Əliyev

İcra edən:

S. K. Babayeva

ПРОТОКОЛ

ВЪДРЪЕСНОГО СОВЕТА МИНИСТРОВ АЗССР

от 10-Х-1932 г.

По вопросу об открытии в Шуше Музикальной школы.

ПРИЧАСТИВАЮТ: т.т. Дзубаринский, Арутюнов, Бильбюль, Газанов, Завалишин, Чашхони, Тракичев Азгосконсерватории.

Председатель - Гайдаринский
Уч. начальник - З. Гаджиев

СЛУЖАЩИ

Об открытии в Шуше Музикальной школы.

ПОСТАНОВКА:

1. Принять к сведению, что необходима подготовительная работа по открытию Шушин. муз. школы проводена.
2. Открытие Музикальной школы примурочить к 10-го ноября Октябрьской революции.
3. 1-го ноября набрать 50 чел., 20 армян, 20 татар и 10 курдов.
4. Занятия начать с 1-го ноября и набор произвести с 20-го октября.
5. Пока открыть 4 класса: тара, фортепиано, кеманча, теория элементарная, музыкальная практика.
6. Занятия производить на двух языках/армянском, тюркском/
7. Заведующему школой утвердить тов. Гасанова.
8. Поучить Зектору искусства при НУПросе тов. Арутюнову из Бакинского и Гяндзинского Музикального техникума укомплектовать необходимыми кадрами Гусинокую Музикальную школу.
9. Основная цель школы - готовить кадры для поступления в Азгосконсерваторию.
10. Срок обучения в школе установить 3 года.
11. В классах кеманчи и тары принимать детей в возрасте из ниже 12 лет, окончивших начальную школу/4-х летку/.
12. В классах фортепиано принимать детей в возрасте от 8 до 12 лет.

13. Всех детей приезданных из районов, на имеющих слоев города, дать стипендии, чтобы в общем из всего состава учащихся получали стипендии не больше 75.

14. Инклюзиональные отпуск из сумм консерватории на содержание школы 1,000 руб.

15. Вложить на АСИ: полносты следующие расходы: обогревание облегчений, ремонт помещений, обогревание классовых комната, покупка инструментов.

16. На этикетки отпустить из городов Целинного.

17. Принять к сведению заявление т. ТРИПТИА, что консерватория берет шефство над Куйбышевской школой.

18. Поручить Ильинскому сектору/т. Беккеру/ составить точную смету, совместно с зав. школами и т.е. различия на содержание школы до 1-го января 1938 г.

ПР МУЗДЧЕЛЬ

СИРТАМ

№ 66 - 16.

Красное

Григорьев

С.Н. Аксенов





Məktəbin yetirmələrinə bəstəkar Süleyman Ələsgərov,
tarzəni İsi Abbasov və bəstəkar Əşraf Abbasov.





Zöhrab Bayramov müəllim və şagirdlərlə birlikdə. 1964.

- 32 -




Müellimlerden bir group. 1967.

- 33 -



Məktəbin direktoru Oqtay Allahverdiyev müəllim və şagird kollektivi ilə. 1967.




Məktəbin müəllim kollektivi. 1968.



Oqtay Allahverdiyev mäktäbin xoruna rəhbərlik edir. 1968.

- 36 -



Oqtay Allahverdiyev və pedaqoji kollektivin üzvləri. 1969.

- 37 -



Kamanca müəllimi Əli Mirzayev Mərkəz Əliyevə dərs keçirkən. 1970.

- 38 -



- 39 -

Tar müəllimi Nadir Abbasov Xalıq Əhmədovla dərs zamani.



Oqtay Allahverdiyev müəllimləri son mə'lumatlarla tanış edir. 1978.



Fortepiano müəllimi Məhiro Hüseynova Arzu Sadiqova ilə dərs zamanı. 1979.



Merkabin müellim kollektivi. 1980.

- 42 -



- 43 -



Mektebin xor kollektivi. Müellim Zöhre İsmayılova. 1981.

- 44 -



- 45 -

Tar müəllimi Mirkamil Ağamirov şagirdləri ilə. 1982.



Maktabin xoru. Dirijor Oqtay Allahverdiyev. Royal arxasında müəllim
Mahirə Hüseynova. 1982.




Müəllim Rəsiqə Mustafayeva şagirdləri ilə Yeni il şənliyinə hazırlaşarkən. 1982.



Şuşa həftələrindən bir xətiərə

- 48 -



- 49 -

Məktəbin xalq çalğı alətləri ansamblı



Tar müəllimi Vətən Həsənov Əli Nəsimovla dərs zamanı

- 50 -



- 51 -

Məktəbin müəllim kollektivi. 1977.



Müəllim Rə'na Əlekberovannı solfeci dərsi. 1980.



Susa Musiqi Məktəbinin və Şuşa Musiqi Texnikumunun müəllimləri və tələbələri qonaqlarla birlikdə. 1988.



Ömrün bir anı. Bakı, 1995.



Musiqi təhsili üzrə tədris-metodika kabinetinin direktoru Səid Hacıyev məktəbin şagirdi Xəyaləyə fəxri fərman təqdim edir. Bakı, 1999.



Süleyman Ələsgərovla görüş. Bakı, 1999

- 56 -



- 57 -

Dərs hissə müdiri Mirkamil Ağamirov məktəbin müəllimi İsa Rəhimovun 70 illik yubileyi
münasibatlı ona hədiyyə təqdim edir. Bakı, 2001.



İsa Rəhimovun 70 illik yubileyində






Süleyman Ələsgərovun xatırə gecəsində məktəbin şagirdlərinin çıxışı. Bakı, 2001.

- 60 -



- 61 -

Süleyman Ələsgərovun xatırə gecəsi.



Könlüm keçir Qarabağdan

- 62 -



- 63 -

Mirkamil Ağamirov Şuşanın kənd musiqi məktəblərinin direktorları Amil Məmmədov, Amil Fikrətoğlu və Fikrət Mikaylova metodiki köməklik göstərir. Baki, 2000.



“Qönçə” festivalı. Bakı, 2000.

- 64 -




- 65 -

Şuşa Müsiqi Məktəbinin yətirməsi, orada təhsil almış, işləmiş və hazırda Bakıdakı 15 Növbəti musiqi məktəbində çalışan Tamilla Məmmədova şuşal Aynurla dərs zamanı. Baki, 2003.



Şuşanın mədəniyyət işləri. Bakı, 2002.

- 66 -




“Qarabağ şıkəstəsi”

- 67 -



Məktəbin şagirdi Xəyalə Ağamirova R. Behbudov adına
Mahni Teatrında konsert zamanı. Bakı, 2003.

- 68 -




- 69 -

Şuşa həsrətli dostlar.



Məktəbin şagirdi Orxan Hüseynov konsert verərkən. Bakı, 2003.



Məktəbin şagirdləri Nuriyyə və Ruhriyyə Allahverdiyeva bacıları konsertdə çıxış edərkən. Bakı, 2003.




Tar sınıfının şagirdi Şamil Ismaylov konsertdə muğam ifa edərkən. Bakı, 2003.

- 72 -



- 73 -


R. Behbudov adına Mahnı Teatrında konsert zamanı. Bakı, 2003.



Tar müəllimi Arif Məmmədov Ramiz Qanbarova dərs zamanı. Bakı, 2002.



Məktəbin şagirdi Pərviz Babayev konsert zamanı. Bakı, 2003.



Tar sınıfının sağında Anar Əliyev konsertdə çıxış edərkən. Bakı, 2003.

- 76 -



- 77 -

Müəllim İsa Rəhimovun müğam dərsi. Bakı, 2003.



Oqtay Allahverdiyev və Mirkamil Ağamirov həstəkar Vəsif Adigözəlova. Bakı, 2001.

- 78 -



- 79 -

Suşə rayon medeniyyət şöbəsinin işçiləri “deyirini masa” etrafında. Bakı, 2003.

Rəssamı RÖVŞƏN BAYRAMOV

Texniki redaktoru R. ŞAHVERDİYEVA
Korrektorları S. MƏMMƏDOVA, X. İDRİSOVA

Yığılmağa verilmiş 5.IX.2003. Çapa imzalanmış 1.X.2003.

Kağız formatı 60x84 1/16. Şərti çap vərəqi 4,67.

Fiziki çap vərəqi 5. Tirajı 500. Sifariş 4480.

“Azərbaycan” nəşriyyatının mətbəəsində çap olunmuşdur.

“Şuşa” nəşriyyatı, 370146. Bakı, Mətbuat prospekti,
529-cu məhəllə, III mərtəbə

E-
A2J-22806D.

